

*İlkin Şakir oğlu MİRZƏYEV  
Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı*

## AQRAR SFERANIN İQTİSADI MEXANİZMİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

### **Xülasə**

Aqrar sferanın iqtisadi inkişaf mexanizminin səmərəliliyi onun xüsusiyyətləri ilə bilavasitə bağlıdır. Bu xüsusiyyətlər kənd təsərrüfatının institutional mühiti və bu sferanın spesifik xüsusiyyətləri ilə əlaqəli olub, aqrar sferanın inkişafının iqtisadi qanuna uyğunluqlarını formalasdırır. Aqrar sferada iqtisadi inkişafın təmin ediləsi baxımından kənd təsərrüfatı istehsalının modernlaşdırılması, innovativ avadanlıq və texnologiyaların mönimləşdirilməsi, bazarın kənd təsərrüfatı məhsulları ilə təmin olunması və sosial məqsədlərin həyata keçirilməsi vacibdir.

**Açar sözlər:** *iqtisadi mexanizm, tənzimləmə, risk, rəqabət, bazar, səmərə.*

### **Giriş**

Beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi ölkələrin ərzaq təhlükəsizliyi problemini daha da aktuallaşdırır. Bu baxımdan strateji əhəmiyyətli məhsullarla özünü təmin etmək iqtisadi prioritətlərdən hesab edilir. Göstərilən məsələlərin həlli aqrar istehsalın davamlı inkişafı üçün daha səmərəli iqtisadi inkişaf mexanizmlərinin formalasdırılmasına ehtiyaclı özünü bürüzə verir.

Aqrar sferada iqtisadi inkişaf mexanizminin səmərəliliyi hər bir subyektin fəaliyyətinin nəticələrindən bilavasitə asılıdır. Məlumdu ki, aqrar müəssisələr kənd təsərrüfatının kompleks şəkildə inkişaf üçün iqlim, ərazi, maliyyə, maddi istehsal və s. kontekstində özünəməxsus xüsusiyyətləri ilə fəaliyyət göstərir. Belə fərqləndirici xüsusiyyətlər kənd təsərrüfatının institutional mühiti və bu sferanın spesifik xüsusiyyətləri ilə bağlı olub, aqrar sferanın iqtisadi inkişaf mexanizminin formalasması məsələsinin öyrənilməsi və nəzərə alınmasının zəruriliyini ortaya qoyur.

Göstərilənlərdən başqa aqrar sferada müəssisələrin qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının təşkili formalarının müxtəlifliyi, sahibkarlıq subyektləri baxımından dövlətin istehsalı stimullaşdırma mexanizmlərindəki fərq, təsisatın səmərəliliyinin onun milli dəyərlərə uyğunluğundan asılılığı, kənd təsərrüfatı müəssisələrində stimullaşdırma mexanizminin təşkili xüsusiyyətləri, kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya dəstəyinin zəruriliyi, kənd təsərrüfatında müxtəlif hüquqi-təşkilati formaların yayılması, dövlətin aqrar proteksionizm siyasətinə ehtiyac və s. institutional xüsusiyyətləri şərtləndirən əsas istiqamətlərdir.

### **Kənd təsərrüfatının iqtisadi mexanizminin institutional aspektləri**

Araşdırımlar göstərir ki, kənd təsərrüfatının institutional mühitinin formalasması iqtisadi mexanizmin tərkib hissəsi kimi təşkilati aspektləri də özündə birləşdirməklə aqrar sferanın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Institutional mühitin formalasılması əsasən hüquqi - tənzimləyici və hüquqi məhdudiyyətlər, mülkiyyət hüquqları, dövlətin aqrar siyasəti və s. mexanizmlərin kənd təsərrüfatı strukturlarının fəaliyyət göstərməsini və davamlı inkişafını təmin edən istehsal proseslərinin təşkili formalarını əhadə edir. İqtisadi mexanizmin institutional aspektləri idarəetməyə bazar qanunlarının təsirini, habelə dövlət də daxil olmaqla bazar münasibətləri subyektlərinin qarşılıqlı fəaliyyətinin təşkilati-hüquqi əsaslarını əks etdirir [3, s.72].

Araşdırımlar göstərir ki, iqtisadi mexanizmin formalasılması yolu ilə kənd təsərrüfatı istehsalının inkişafının əsas mənbələrinin mövcudluğu və dəyəri, habelə institutional mühit və bu mühitdə inkişaf etmiş iqtisadi strukturların rasional davranışları əlaqələndirilir, stimullaşdırılır və ya məhdudlaşdırılır.

Institutional mühit rəsmi və qeyri-rəsmi qaydaların, iqtisadi davranışın çərçivəsini müəyyən edən istehsal, mübadilə və resursların bölgüsünün əsaslarını təşkil edən bir mexanizm kimi çıxış edir. Qeyd edilənləri ümumiləşdirsək, institutional mühiti iqtisadi inkişafla bağlı müəyyənləşdirilən zəruri tədbirlərin həyata keçirilmə norma və mexanizmləri kimi qiymətləndirmək olar. Əslində

iqtisadi mexanizmin institutional mühiti öz-özülüyündə bir mexanizmdir və kənd təsərrüfatının institutional mühitini formalasdırmaq modelidir.

Araşdırmalarə əsaslanaraq demək olar ki, aqrar sferanın institutional mühiti onun inkişaf xüsusiyyətləri nəzərə alınmaqla formalasdırılmalıdır. Institutional sistemindəki fərdi elementləri yeniləmək, beynəlxalq təcrübəyə uyğun davamlı olaraq təkmilləşdirmək onun iqtisadi proseslərdəki əhəmiyyətini daha da artırır. Bu kontekstdə institutional mühitin formalasması xüsusiyyətləri kənd təsərrüfatının inkişafı üçün iqtisadi mexanizmin formalasmasının institutional xüsusiyyətlərini də müəyyənləşdirir. Ona görə də onun əsas elementlərinin nəzərə alınması vacibdir.

Institutional mühitin xüsusiyyətlərinin hər biri əhəmiyyətlilik və əsaslı mürəkkəbliyi baxımından fərqlənir. Ona görə də kənd təsərrüfatı istehsalı sahəsində zəruri institutional mühitin yaxşılaşdırılması üçün aşağıdakı prioritet sahələrin müəyyənləşdirilməsi məqsədə uyğundur:

- mülkiyyət hüquqlarını təmin etmək üçün qanunvericiliyin formalasdırılması və davamlı olaraq təkmilləşdirilməsi;
- kənd təsərrüfatı istehsalçılarına məsləhət informasiya xidmətləri sistemlərinin yaradılması;
- yerli istehsalın səmərəliliyini artırmaqla idxlə olunan məhsulların rəqabət qabiliyyətini azaldıb iləcək dövlət siyasetinin aləti kimi kənd təsərrüfatında proteksionizmin inkişaf etdirilməsi;
- kənd təsərrüfatı müəssisələrinin xarici bazarlara yönəldilməsi məqsədilə integrasiya prosesinin səmərəliliyinin artırılması, bunun üçün zəruri şəraitin yaradılması [2, s. 27];
- idarəetmə metodları və istehsal texnologiyalarının tətbiqi ilə icarə yönümlü davranışdan mənfiətə keçidin təmin edilməsi;
- kənd təsərrüfatı müəssisələrinin regionlararası əlaqələrinin yaxşılaşdırılması.

Bələdiyə, kənd təsərrüfatının iqtisadi inkişaf mexanizminin formalasmasının institutional xüsusiyyətləri kimi aşağıdakılardır fərqləndirmək olar: makro və mikro səviyyədə iqtisadi imkanlar baxımından təsərrüfatlar kateqoriyasına görə bölgü; kənd təsərrüfatında əməliyyat xərclərinin yüksəkləndirilməsi; subsidiya mexanizminin əhəmiyyətliliyi; investisiya effektinin uzunmüddətli olması; kənd əhalisinin ödəmə tələbatının aşağı səviyyəsi; iqtisadi proseslərin tənzimlənməsinin zəruriliyi; torpaq münasibətləri və mülkiyyət hüquqlarının daqiqləşdirilməsinin zəruriliyi; şəxsi yardımçı sahələrin maraqlarını nəzərə almağın zəruriliyi və s.

#### *Aqrar sferada iqtisadi inkişaf mexanizminin əsas elementləri*

Aqrar sferanın iqtisadi inkişaf mexanizminin ayrı-ayrı elementlərinin inkişafı mövcud problemlərin və ziddiyətlərin hall edilməsinə yönəldilir. Müasir reallıq bu baxımdan zəruri mühitin formalasdırılması şərtlərinə ciddi tələblər qoyur, çünki açıq bazar şəraitində xarici ölkələrin istehsalçıları dövlət dəstəyində istifadə edərək davamlı olaraq istehsal güclərini artırırlar. Ona görə düzgün qərarların verilməsi vacibdir, çünki onların nəticələri özünü uzunmüddətli dövr ərzində göstərə bilir.

Məlumdur ki, kənd təsərrüfatının da daxil olduğu aqrar-sənaye sferası sıx qarşılıqlı iqtisadi əlaqələri olan, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması, habelə kənd təsərrüfatının və emal sənayesini istehsal vasitələri ilə təmin edən sahələri əhatə edir. Kənd təsərrüfatı aqrar sistemin əsas tərkib hissələrindən biri olmaqla, tarixən inkişaf etmiş aqromühitin qorunmasına və iqtisadi rifahuna töhfə verir.

Qeyd etmək lazımdır ki, aqrar sferada iqtisadi inkişafın təmin edilməsi baxımından kənd təsərrüfatı istehsalının xüsusiyyətlərindən asılı olaraq yeni istehsal müəssisələrinin yaradılması və modernlaşdırılması, innovativ avadanlıq və texnologiyaların mənimənilməsi, istehlak bazarının kənd təsərrüfatı məhsulları ilə təmin olunması, sosial məqsədlərin həyata keçirilməsi vacibdir [1, s. 53].

Kənd təsərrüfatı istehsalında təbii amillərdən asılılıq bu sahənin riskli olmasını şərtləndirir. Bunu nələ əlaqədar olaraq kapitalın qaytarılması ehtimalı böyük risklə müşahidə edilir. Təcrübədə dövlət dəstəyi kənd təsərrüfatının maliyyələşdirilməsinin əsas mənbəyi kimi çıxış edir. Kənd təsərrüfatı istehsalı ilə iqtisadiyyatın əksər sahələri arasında fərq bu sahənin digərləri ilə, müqayisədə daha az səmərəli olması ilə əlaqəlidir. Aqrar sferaya qoyulan kapital daha az mənfiət gətirir. Ona

göre aşağı gəlirli kənd təsərrüfatı, dövlət dəstəyi də daxil olmaqla xarici dəstək olmadan sektorlararası rəqabətdə sənaye ilə müqayisədə bərabər səviyyədə iştirak edə bilmir.

Kənd təsərrüfatı istehsalının əlverişsiz şəraitdə belə həyata keçirilməsi səbəbindən mənfi nəticələrin əldə edilməsi ehtimalı böyükdür. Bunun üçün təkmil siyorta sisteminin və siyorta münasibətlərinin qurulması vacibdir. Elmi və texnoloji tərəqqi kənd təsərrüfatının inkişaf etdirilməsində mühüm amillərdəndir. İnnovativ texnologiyaların tətbiqi istehsalın artımı ilə yanaşı məhsulların keyfiyyətini yaxşılaşdırmağa, beləliklə müəssisələrin rəqabətdəvamlılığını təmin etməyə təkan verir.

Rəqabətqabiliyyətlilik kənd təsərrüfatı məhsullarının bazaradakı mövqeyinin möhkəmləndirilməsində əvəzsiz rol oynayır. Araşdırmalarə əsaslanaraq qeyd etmək olar ki, kənd təsərrüfatı ümumən qeyri-elastikdir, bazar şəraiti və tələblərinə tam şəkildə cavab verə bilmir. Həmçinin bəzi hallarda yerli məhsullara tələbatın azalması kənd təsərrüfatının dəyişən mühita uyğunlaşa bilməməsi ilə şərtlənir. Bunun əsas səbəbi bazar şəraitində kənd təsərrüfatının xüsusiyyətlərinə görə sektorlararası rəqabətdə uğurla iştirak edə bilməməsidir. Ona görə də mövsümi, istehsal dövrü və iş müddəti ilə səciyyələnən kənd təsərrüfatı istehsalının təbii və iqlim amillərindən daha çox asılı olması, kənd təsərrüfatının digər sahələrlə müqayisədə əmtəə mübadiləsindəki qeyri-bərabərliyi, aşağı investisiya cəlbediciliyi, əhalimin alıcılıq qabiliyyəti və bir sıra digər amillər də nəzərə alınmalıdır [5, s. 36].

#### *Aqrar sahənin iqtisadi inkişafına dövlət dəstəyi*

Kənd təsərrüfatı istehsalının dəstəkləməsi dövlətin aqrar siyasetinin prioritetlərindən hesab edilir [6, s.28]. Kənd təsərrüfatı iqtisadiyyatının dövlət tərəfindən dəstəklənməsi mexanizmi müxtəlif iqtisadi və maliyyə alətləri ilə xarakterizə olunur. Bu, kənd təsərrüfatının inkişafının spesifik xüsusiyyətləri, məhsuldar qüvvələrin inkişaf səviyyəsi, ölkənin qlobal kənd təsərrüfatı bazarındakı mövqeyi və digər bu kimi amillərdən qaynaqlanır.

Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı dəstəyinin məqsədlərinə aşağıdakilar daxildir:

- texniki-texnoloji tərəqqinin tətbiqi və istehsalın rasionallaşdırılması, eləcə də bütün istehsal amillərindən və resurslarından daha səmərəli istifadə etməklə mahsuldarlığın artırılması;
- kənd təsərrüfatında məşğulluğun və kənd əhalisinin yaşayış səviyyəsinin təmin edilməsi;
- kənd təsərrüfatı məhsulları bazarlarının sabitləşdirilməsi;
- daxili bazarın kənd təsərrüfatı məhsulları ilə zəmanətli təchizatı;
- istehlakçıların münasib qiymətlərlə kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsi.

İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri içərisində istehsalçı gəlirlərinin və qiymət tarazlığının təmin olunması, kənd təsərrüfatının və əlaqəli sahələrlə qiymət nisbətini təmin edən mexanizmin tətbiqinə xüsusi üstünlük verilir. Tərəbüdə kənd təsərrüfatına dövlət dəstəyi sistemindəki birbaşa ödənişlər kateqoriyasına iqtisadi inkişafə fərqli təsir göstərən aşağıdakı müxtəlif növ ödənişlər daxil edilir: kompensasiya ödənişləri, konkret sahələrə verilən subsidiyalar, siyorta və kompensasiya ödənişləri, maliyyələşdirmə şəklində ödənişlər, istehsal üçün ehtiyatların alınmasına və s.

Birbaşa dövlət subsidiyalarının ən vacib vəzifələrindən biri əlverişsiz iqlim və torpaq şəraiti olan ərazilərdə istehsalçılarla ödənişlərin verilməsidir. Müxtəlif növ birbaşa subsidiyalar gəlir pariteti və həyat bərabərliyi siyasetinin tərkib hissəsi kimi son dövrlər daha çox rol oynayır. Qeyd etmək lazımdır ki, tam bazar mexanizmləri ilə, yəni qiymətlərin tənzimlənməsi vasitəsilə qarşıya qoyulmuş məqsədlərə tam şəkildə çatmaq mümkün deyil [4, s.49]. Ona görə də kənd təsərrüfatının inkişafı mexanizminin tərkib hissəsi kimi maliyyə və kredit dəstəyi mexanizmindən istifadəyə də üstünlük verilir.

#### *Nəticə*

Bələdiyə, kənd təsərrüfatının iqtisadi inkişaf mexanizminin formalasdırılmasının ən vacib məqsədi istehsalçıların maddi imkanlarını dəstəkləmək, onların geniş təkrar istehsal prosesini həyata

keçirmələri üçün zəruri maliyyə resursları əldə etmələrini təmin etməkdir. Bu, kənd təsərrüfatının xüsusi tələbləri ilə müəyyən edilir: maliyyə mənbələrinin kifayət səviyyədə olmaması; yüksək kapital intensivliyi və kapital qoyuluşlarının özünü ödəmə müddətinin uzun dövrü şata etməsi; gəlir əldə etmə üçün vaxt baxımından uyğunsuzluq və s. Bütün bunlar kənd təsərrüfatına maliyyə dəstəyi mexanizminə xüsusi yanaşmanın zəruriliyini diktə edir.

Beynəlxalq təcrlübədə maliyyə, kredit və qiymət siyasəti ilə yanaşı, vergi siyasəti kənd təsərrüfatının dövlət dəstəyi sisteminde və bunun üçün əlverişli şəraitin yaradılmasında ən vacib vasitələrdir. Bu vasitələr kənd təsərrüfatında geniş şəkildə tətbiq olunur, lakin yüksək dəyəri, kapital intensivliyi və eyni zamanda aşağı gəlirlilik nəzərə alınmaqla onların fəaliyyət mexanizmi bu sahə üçün nisbətən əlverişli mövqə yaradır.

Göstərilənləri ümumiləşdirərkən qeyd etmək olar ki, hazırda elmi yanaşmalar bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın ayrı-ayrı sferalarının özünü tənzimləmə qabiliyyətinə malik olmayan bir sistem kimi qiymətləndirilməsində birləşir. Bu isə hər bir sferanın inkişaf etdirilmesi məqsədilə iqtisadi mexanizmin formalasdırılması zərurətini yaradır. İqtisadi inkişaf mexanizmi bazar mühüm tərəfdən kənd təsərrüfatı sektorunun qəcəlizməz itkilərinin kompensasiyası vasitəsi kimi da qəbul edilir.

### ƏDƏBİYYAT

1. Aliyev İ.H., Soltanlı İ.Q. Aqrar sahənin modernləşməsi və rəqabətqabiliyyətliliyin təmin olunması. Bakı: Avropa – 2017. 428 s.
2. Ataşov B.X. Aqrar sahədə struktur və səmərəlilik problemləri (nəzəriyyə və praktika). Monoqrafiya. Bakı-2017. 536 s.
3. Pavlenko N. E. Экономический механизм эффективного развития сельского хозяйства. Белгород: Белгородская областная типография, 2010. - 512 с.
4. Петрачкова Л.В. Продовольственная безопасность и государственное регулирование сельского хозяйства. Курск: Изд-во "Деловая полиграфия", 2014. 144 с.
5. Сильванович В.И. Сельскохозяйственное производство: базисные факторы, основные результаты и условия инновационного развития: монография. М: ГГТУ, 2017. – 210 с.
6. Трубилин А.И., Сидоренко В.В., Михайлушкин П.В. Аграрная политика. Краснодар: Просвещение-Юг, 2012. 363 с.

*Илькин Шакир оглы Мирзоев  
докторант Азербайджанский Государственный  
Аграрный Университет*

### Особенности развития экономического механизма аграрной сферы

#### *Резюме*

Эффективность механизма экономического развития аграрной сферы тесно связана с его особенностями. Эти особенности взаимосвязаны с институциональной средой сельского хозяйства и специфическими особенностями этой сферы и формируют экономические закономерности развития аграрной сферы. С точки зрения обеспечения экономического развития аграрной сферы важно модернизация сельскохозяйственного производства, освоение инновационного оборудования и технологий, обеспечение рынка сельскохозяйственной продукцией и осуществление социальных целей.

**Ключевые слова:** экономический механизм, регулирование, риск, конкуренция, рынок, эффект.

*Ilkin Shakir Mirzayev  
PhD Azerbaijan State Agricultural University*

### The development characteristics of the economic mechanism of the agrarian sphere

#### *Summary*

The effectiveness of the mechanism of economic development of the agrarian sphere is directly related to its characteristics. These characteristics are related to the institutional environment of agriculture and the specific features of this area and form the economic patterns of development of the agrarian sphere. From the point of view of ensuring economic development in the agrarian sphere, it is important to modernize agricultural production, master innovative equipment and technologies, provide the market with agricultural products and achieve social goals.

**Key words:** *economic mechanism, regulation, risk, competition, market, efficiency.*